

### Buraxılışın əsas xəbərləri:

- “Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanun layihəsi
- “Elektron xidmət növlərinin Siyahısı”na dəyişikliklərin edilməsi barədə Nazirlər Kabinetinin qərarı
- Vergi mübahisələri üzrə məhkəmə praktikası



# pwc

Buraxılışda əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa aşağıdakı şəxslərlə əlaqə saxlaya bilərsiniz:

Arif Quliyev, Vergi üzrə məsləhət xidmətləri,  
İdarəedici Direktor

Arif.guliyev@az.pwc.com

Samir Hacıyev, Direktor, Hüquqi Praktikanın Rəhbəri

Samir.hadjiyev@az.pwc.com

Marketing və Kommunikasiya məsələləri üzrə Menecer  
Aysel Süleymanova  
aysel.suleymanova@az.pwc.com

#### PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə  
90A Nizami küçəsi  
Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515  
Faks: +994 12 497 7411

[www.pwc.com/az](http://www.pwc.com/az)



© 2017 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

### “Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanun layihəsi

Qanun qəbul olunarsa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında daimi yaşama icazəsinin alınması (və ya müddətinin uzadılması) üçün aşağıdakı sənədlər artıq təqdim etməyəcəklər:

- Ailə tərkibi haqqında arayış;
- Nikah haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surəti;
- Həmin şəxslərin peşə ixtisası olduğu təqdirdə, bunu təsdiqləyən sənədlərin notarial təsdiq olunmuş surətləri.

Həmçinin, iş icazəsinin alınması üçün, başqa əsaslarla Azərbaycan Respublikasında olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkədə qalmasına hüquq verən sənədin surəti artıq tələb edilməyəcək.

### “Elektron xidmət növlərinin Siyahısı”na dəyişikliklərin edilməsi barədə Nazirlər Kabinetinin qərarı

Nazirlər Kabinetin bu qərarı ilə Ədliyyə Nazirliyinin tərkibində aşağıdakı elektron xidmətlər yaradılacaq:

- Notariat hərəkətləri, apostilin verilməsi və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə əlaqədar ödənişlərin internet vasitəsilə ödənilməsi;
- Məhkəmə rüsumlarının ödənilməsi;
- İqtisadi mübahisələr üzrə elektron imza ilə təsdiq edilmiş iddia ərizələrinin və digər sənədlərin verilməsi və alınması;
- İqtisadi mübahisələr üzrə işlərdə iştirak edən şəxslərə həmin məhkəmə işləri üzrə məhkəmə baxışının gedişatı barədə məlumatın verilməsi;
- Əmr icraatı üzrə elektron imza

# *PwC Azerbaijan Times*

## 28 saylı Buraxılış

ilə təsdiq edilmiş ərizələrin və digər sənədlərin verilməsi və alınması.

### ***Vergi mübahisələri üzrə məhkəmə praktikası***

#### ***1. Bank vergi orqanına qarşı***

*İddianın məbləği:* təxminən 121 min manat

*Məhkəmə instansiyası:* Ali Məhkəmə

*Qərarın tarixi:* 19 yanvar 2017

*Predmet:* Bazar qiyməti

*İş:* Bank A bank B-yə Mərkəzi Bankın müəyyən etdiyi banklararası kredit faizindən aşağı faizlə kredit verib. Vergi orqanı bu əməliyyata bazar qiyməti tətbiq etməklə, bank A-ya vergi hesablayıb.

*Məhkəmə qərarı:* Məhkəmə bankın xeyrinə qərar çıxarmaqla, bildirib ki, maliyyə xidmətləri bazar qiymətinin tətbiq edildiyi digər xidmətlərdən fərqlənir.

Vergi qanunvericiliyinə görə, əgər vergi ödəyicisinin 30 gün ərzində eyni cinsli xidmətlərlə bağlı tətbiq etdiyi qiymətlər 30% (aşağı və yuxarı) dərəcəsində fərqlənərsə, bazar qiyməti tətbiq edilməklə vergi hesablanı bilər. Lakin indiki halda, bank A bank B-yə verdiyi kreditdən 30 gün müddətində başqa bir banka kredit verməyib.